



Nəsiman YAQUBLU

Elməqbul

Qeyd edim ki, 70 ilə yaxın müddədə sovet rejimində yaşa- maq möcburiyyətindən qısaş da, bu quruluşdan narazılıqla yalnız insanlarımızın gizli danişqılardında deyil, odobriyyat vo sənət nümu-nolarında də oksini tapırı. Azərbaycan ədəbiyyatının tanınmış şair yo yazıçılarının sovet dövründəki bozi yazıları ciddi arasdırıllar-sa, orada ciddi narazılıq möqamla- ri tapmaq mümkinidir. Azərbaycan ədəbiyyatının görkəmli nüma-yondələri olan C.Cabbarlının, H.Cavidin, O.Cavadın, M.Müsqiçin vo di- gerlərinin yaradıcılığında sosializm quruluşundan narazılıq fikirləri az deyildir. Bu, eyni zamanda rossamlıqda, kinoda, müsiqi- do vo digər sahələrdə də özünü göstərib.

Sonrakı illərdə də yazıçı vo şairlərimiz oks sovet ruhunda olan yaradıcılıqlarını davam etdiridilər.

Təbii ki, belə osorlərin nəşr edilməsi çox zaman mümkün olmasa da, insanların yaddaşında yaşayır vo çox möshərlüq qaza-nırdı. Belə yaradıcı insanların iso yaşayışı daim toqiblərlər altında qalrırdı. Bu insanlar çox zaman həbs edilir, azadlıqdan mohrum olurdu. Lünen zamanda bu yaradıcı insanlar gizli vo qorxulu da olsa dövrən, rejimən, mövcud sovet qaydalarından narazı möm- undakı osorlərini yazırdılar. Həmin in-sanlardan bəziləri haqqında məlumatı vo onların yaradıcılığından nümunələri oxucu-lara təqdim edirəm.

**10 ilədək sovet həbsxanalarında
əzablar çəkən, legioner hayatı
yaşamış, stalinizmə etiraz şeirləri
yazmış şair Məzahir Daşqın
(Borsunlu) (1909-1979)**

Sənin yaradığın qanlı səltənət
Firona, Çingizə qazandı rəhmət.
Həni Lenin yolu, həni ədalət?
Cəlladısan sədətən, a zəlim!

Ağzına od basdırın haqq deyənlərin,
Düşünən başları basdırındı dərin.
Əfsanə sayılan tanrı məşəlin
Sonun görmək deyil çətin, a zəlim!

(1946-ci ildə yazılmış
"A zəlim" şeirindən)

1955-ci ildə M.Daşqın həbsxanada olar- kon "Fələk" şeirində də Stalin və otrafında- ki qatilləri tənqid edərək yazdı:

Nə qədər bir daladuz varsa, yığıb dastələdin,
Özün tamada oldun, onları da məst elədin.
Alimi, söz qanarı, ey zəlim şikası elədin,
Axıra şair qaldı, Daşqına da qəsd elədin,
Sənə nifrat eləyir, yaxşı da, həm pis da, fələk.

Azərbaycan ədəbiyyatı: sovət rejimindən narazı şairlər

1938-ci ildə atası həbs edilən Məzahir gənc yaşılarından sovet rejiminin qoddarlığı ilə üzlöşir. Bir müddət gizli yaşayır. 6 aya qədər Tbilisi, Orconikidze şəhərlərində yaşayır, Gonçeyo qayıtmağa məcbur olur (şair Somod Vurğunun köməyi ilə).

1941-ci ildə Böyük Vətən müharibəsi başladığda ordu sıralarında İran, oradan iso almanlarla savaş cəbhəsinə göndərilir. Burada almanlar osir düşən Məzahir Daşqın legioner hayatı yaşayır, Azərbaycan legionerlərinin qəzeti olan "Azərbaycan" qəzetində (redaktori Məcid Musazadə (Qar-salanı) idi) şeirlər çap etdirir.

1946-ci ildə Vətənə qayıdır vo Mingo-çevirdə həbs edilir. "Vətən xaini", "legio-nər" damgası ilə 10 il müddətində həbs qo- rarı verib uzaq Sibiro göndərilir.

Məzahir 10 il həbsdən yatrıldıqdan sonra 1956-ci ildin 23 iyulunda həbsdən azad edilir.

M.Daşqın 1979-cu il oktyabrın 31-də vəfat etmiş, Tərtər rayonunun Borsunlu kəndində dəfn edilib.

Aşıq Mikayıl Azaflının (1924-1990) həbsi

Məşhur el aşığı, Tovuz rayonundan olan Mikayıl Azaflı el şənliklərində sovet rejimindən narazılıq ifadə edən fikirlər söyləyirdi. Qorxu bilməyən aşiq möcəlislərin büründə "Ağ şalvarda qara yamaq, kommunizmə gediriz biz" misraları ilə başlayan şeiri oxuduğuna görə Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşmüş vo həbs edilmişdi. Doğrudur, onun həbsi sabobında "Oğurluqda vo evində silah saxlamaqdə toqsırlı bilinib" göstərilərə də, sonotkar dörd il (1961-1964) azadlıqdan məhrum edildi. Əslində, aşığı həm də başqalarını da tozyıqda saxlamaq üçün həbs etmişdilər. Aşığın özü iso tutulmaq səbəbini bələ izah edirdi:

Ödalət, həqiqət carçısı oldum,
Töküldü üstüma günah, amandı.

Aşıq Azaflının yaşadığı sovet rejimi iso "ədalətin, həqiqiötün" carçılardırı sevmirdi.

Aşıq zindanda olduğu zaman "O mə-nəm", "Bənzor", "Deyommorom", "Sən de-mə", "Döndü körpələrin qana yaşaları" kimi möşər qoşmalar yazdı.

Sonradan onun "Zindandan məktublar" adlı kitabı da çap edildi.

Aşıq Mikayıl Azaflının dövrə, cəmiyyətə etirazlarından

Tarix, zaman, əldə "Quran"
Dedi yalan, vurdı nalan.
Hənsi dövran verdi meydan
Ödalətə, həqiqətə?

("Dostum şair "Komsavada")

Məni siz qurtarın şor qəfəsindən,
Qəzayı-qədərin qəm nəfəsindən.
Vicdan əzabından, dəhşət səsindən,
Ağardı suçlarmı qar oldu, hakim.

("Hakim" şeiri)

İttihəmçi deyər, tələblər keçər.
Haqqı, ədaləti hakimlər seçər.
Adıl insaf eylər, zəlim qan içər.
Böhtən həyatma mar oldu, hakim.

Olmuşam həqiqət, vicdan xəstəsi,
Hər yerde doğrunun batıxdı səsi.
Dəydikə qalbimə dövran tənəsi -
Qaçam sərhədlərdən keçəm, keçilmir.

("İçilmir" şeiri)

Oğr istəyirsən salamat olmaq,
Qılınçı qanlıdı - zamandan demə.
Dövrün adətidir şər, hiylə qurmaq.
Yamandan yamandi, divandan demə.

("Demə" şeiri)

Vicdanlı əsirdi vicdansızlara,
Zəmanətə dom verir o qansızlara.
İmanı satırlar imansızlara,
Sıtamkar əlindən, nadan əlindən.

("Olindən" şeiri)

İdris Alakollunun satirik şeirləri

Aşıq İdris Alakollu Tovuz mahalında 1936-ci ildə dünyaya golib. Tanınmış aşiq Mikayıl Azaflının sağdırdı. Onu on çox möşhurlaşdırı iso sovet dövründə yazdığı satirik şeirləri olub. Aşıqın "Səs veririk" şeiri dövrün acı reallığını öyrənmək baxı- mindan çox ohomiyyətlidir.

Səs veririk

Haray salıb ormanınla,
Hər cohoto səs veririk.
Talan çökib xırmanınla,
Borokoto səs veririk.

Ac göləni döydürməgə,
Dorimizi soydurməgə.
Evi viran qoydurməgə,
Xoyanotə səs veririk.

Keçən günü ana-anə,
Dinimizi dana-dana.
Cəhənnəmdə yana-yana,
Biz connoto səs veririk.

Sarı yağnan yağlayıraq,
Sarımsağla dağlayıraq.
Gülə-gülə ağlayıraq,
Bu vohdətə səs veririk.

Quyu qazib salladıraq,
Yazı yazıb qolladıraq.
Qardaş olsun, aldadıraq,
Sədəqətə səs veririk.

Nə olubdur bu millətə,
Gündə düşür bir zillətə.
No insafa, no mürvətə,
Nə qeyrotə səs veririk.

Alakollu İdris, haqdan.
Bəla enib neçə vaxtdan.
Adıl şahı salıb taxtdan,
Səltənətə səs veririk.

Kəlbəcərli şair Sücaət:

Baxmaz üroyimin qanının yazsam,
Ağlayan gəncəliyin alınnanın yazsam.
Oğr bu qaydadan-qanunanın yazsam,
Sücaət, güllələr hökumət sonı.

Şair Bəhman Vətənoğlu:

Az ibadət cüle, ağlı kom insan,
İxtiyar bir yaltaq dil olandadır.
Həç görmüşən, düz danişan baş ola,
Ədalət - cibindo pul olandadır.

**Gəncəli el şairi Məhəmməd
"Komsavad" in sovet rejimi
tənqid edən şeirləri**

Sovet rejimindən narazılıq ifadə edən, möşhur şeirlər müəllifi kimi tanınan gəncəli el şairi Məhəmməd (şəhər adı Məhəmməd İbrahimovdur) 1915-ci ildə Yevlax rayonundan Qojarlar kəndində anadan olub. 1981-ci ildə Gəncədə məşinla vurularaq öldürülüb. Məzəri Gəncə İmamzadə mözarlığındadır. Üç dəfə həbs edilib. "Dəli Kür" filminde Cahandar ağa rolunu oynayan Ələddin Abbasovun xalası oğludur.

Şeirlərini "Komsavad" toxollsus ilə ya- zıb.

Şair Məhəmmədin sovet rejimi oleyhi- no çox koskin şeirləri olub. O, Gəncədə ya- şayib, ibtidai sinif müəllimi işləyib. Büyük Vətən müharibəsində bir ayağını itirib vo müharibəbən sonra müxtəlif işlərdə çalışıb. Onun şeirlərindən:

Nə deyəsən?

Müdir gedir aşxanaya
Düz birbaşa, no deyəsən?
Həç baxmayır ahu-vaya,
Gözdo yaşa, no deyəsən?

Deyirsin ki, yuxarı get,
Bu oclasdən şikəyot et.
Ordakı it, burdakı it
Alabaşa no deyəsən?

A Komsavad, ozəl başdan
Pay ummaynan kollo çəşdan.
İndi gedib bu oğraşdan
O oğraşa no deyəsən?

Bir deyildir, beş deyildir

Bu şeiri onu işdən çıxaranada
"get şikəyat et" deyənlərə
cavab olaraq yazıb.

Monim dördüm həddən aşib,
Bir deyildir, beş deyildir.
Ac olsam da noql edərdim,
Bir deyildir, beş deyildir.

Evimdödər səkkiz yeyən,
Dərso gedən, paltar geyən.
İdarədə "gol, ver" deyən,
Bir deyildir, beş deyildir.

Torəziyo vurram çopik,
Pul yiğram qopik-qopik.
Mənə deyən yumruq, topik
Bir deyildir, beş deyildir.

Komsavadam, sözüm soğan.
O səbəbdən çoxdu boğan.
Panamalı nözür yığan
Bir deyildir, beş deyildir.

(Panama - başa qoyulan şiyapa,
papaq mənasındadır).